

K
R
E
P
O

Nö 27-28 (1205-1206) 18 aprel 2024-cü il

MUŞAM İRSİMİZ HAQQINDA DƏYƏRLİ TƏDQİQAT

Məqalə nəşrə hazırlanın dövrədə vəfat etmiş yazıçı, filologiya üzrə fəlsəfə doktoru Gülhüseyn Kazimlinin ruhunu rəhmətlə yad edirik.

Dostum, texnika üzrə fəlsəfə doktoru Turan İbrahimov cəmi bir neçə ildir ki, tanıyrım. Amma mənə elə gelir ki, onu çoxdan, lap çoxdan tanıyrım. Çünkü o, sözünün sahibi olub, əsl alim kimi, alicənab şəxslər sağayı hərəkət edir, nəzakətli, diqqətli və həssasdır. Bir sözlə, cəfəkeş arasdırıcı, xeyirxah insan, yaxşı dostdur. Turan bəy texniki sahnenin mütəxəssisi olsa da, onun musiqiyə də, folklorla da, poeziyaya da, etnoqrafiyaya və tarixə də xüsusi rəğbəti var. Bu, xüsusi bir yazının mövzusudur, üstündə çox dayanmaq istəmirəm. Burada Turan bəyin Gülhüseyn müəllimlə (filologiya üzrə fəlsəfə doktoru Gülhüseyn Kazimlini deyirəm) gördüyü işlər haqqında söz açacağam. Onların axtarışları və cəfəkeşlikləri mənə bu yazımı işləməyə vadar etdi desəm bu bir həqiqətdir.

"Xanəndə Məşədi Qafar Qaryağdı" kitabı şərkiyi yazılıb. Kitabın müəllifləri Gülhüseyn Kazimli və Turan İbrahimovdur. Bu qiyaməti və əhəmiyyətli tədqiqat haqqında Azərbaycan Milli Konservatoriyanın elmi işlər üzrə prorektoru, professor Lala Hüseynova deyir: "Öxoculara təqdim edilən bu kitabın əhəmiyyəti ondan ibarətdir ki, musiqi tariximizdə adı unudulmuş Məşədi Qafar kimi xanəndəmiz musiqi mədəniyyətimizə sənki yenidən qaytarılır".

Doğrudan da, ədəbiyyat və müsiqi mədəniyyətimiz, eləcə də incəsənətimizə böyük xidmətləri olmuş bir şəxsi nəslini, bir ailəni tam şəkildə ortaya çıxarmaq aktual məsələdir. Çünkü erməni daşnakları və sonra Sovet repressiya aparıcı bu nəsilini demək olar ki, darmadağın etməyə, tarixdən silməyə çalışmışlar. Bir il bundan qabağa kimi xanəndə Məşədi Qafarın arxivlərimizdə, eləcə də dünyanın digər ölkələrində olan arxivlərinin ses yazıları bəzəsə də, onun şəxsiyyəti, həyatı, kimliyi və soy adı haqqında heç bir məlumat mövcud olmayıb. Çünkü Məşədi Qafarın oğlu, həm də gözəl səsə malik olan Qəhrəman Qaryağdı 1937-ci ildə represiya olunub. Məşədi Qafarın bacısı Səadət Qaryağdinin həyat yoldaşı Məşədi Qara Hacı oğlu Şəfiyev Türkmenistana sürgün edilib. Bacıları Səadət və Humayın qaynı Novruz Hacı oğlu Şəfiyev 1928-ci ildə gülələnib. Məşədi Qafarı qardaşı Məhərrəm (Xalq rəssamı, mərhum



heykəltaraş Cəlal Qaryağdinin atası) isə 1918-ci ildə Şuşa yaxınlığında ermənilər tərəfindən qatlı yetirilib.

Bu tədqiqatda qeyd olunur ki, Məşədi İsmayılin qızları (Səadət və Humay) Səfiyevlərdən iki qardaşla ailə qurmuşlar. Həm də Məşədi Qafar İsmayııl oğlunun da xanımı Səfiyevlərdir. Bu qohumluq da həm Qaryağdlar nəslinin, eləcə də Səfiyelər şəcərəsinin yaranmasına səbəb olmuşdur. Kitabda Şuşalı Qaryağdlar nəslinin və Səfibəyli-Səfibəyov-Səfiyevlərin şəcərələri də tərtib olunmuşdur. Müəlliflər bu işi ustalıqla yerinə yetirmiş, adamların olum-ölüm tarixlerini gəsərətmiş, bu barədə qeydler də etmişlər.

Bəli, haqqında danışılan məşhur Qaryağdı nəslisi - Azərbaycan müşam sənətinə yüksək xidmətləri olan Cabbar Qaryağdı və onun qardaş-bacılıdır. Kitabda böyük qardaş xanəndə və şair Məşədi Məhəmməd Bülbül haqqında da kifayət qədər qeydlər verilib. Bundan burada başqa Cabbar, Məhərrəm, Bilal qardaşları və eləcə də Səadət və Humay bacıları, onların ailəsi, övladları haqqında geniş məlumatlar toplanıb. Çox sayıli fotolarla ailə üzvləri də əks olunub.

Bu əsərin böyük zəhmət və cəfəkeşlik tələb edən hissəsi Məşədi Qafar Qaryağdı və Cabbar Qaryağdılarının 1906-1914-cü

illərdə müxtəlif xarici səsyazma firmalarında istehsal olunmuş valların kataloqları və arxivlərimizdə olan valların siyahısıdır. Maraqlı cəhət odur ki, müəlliflər valların nömrələri ilə sübut etmişlər ki, bu iki qardaş 3 xarici firmada eyni günlərdə səslerini vala yazuirlərlərlər. Bu da Məşədi Qafarın şəxsiyyətinin təyinində tədqiqatçılara bir yol açmışdır. Kitabda Məşədi Qafarın müxtəlif arxivlərde saxlanılan 22 səs yazısının siyahısı göstərilmişdir. Müəlliflər həmçinin qeyd edirlər ki, Azərbaycan Respublikasının Dövlət Səs Yazılıarı Arxivində Cabbar Qaryağdıoğlu-nun "Gramophone Concert Record" firmasında yazdırıldığı 12 tek, "PATE" firmasında 16 tek, 1 xor, "Sport-Rekord" firmasındansa 17 tek yazdırıldığı səs yazısı qorunub saxlanılır. Bu səs yazıları bərpa edilərək müasir səsdaşıcı qurğularla köçürüllər. Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində böyük xanəndəmizin "Gramophone Concert Rekord" firmasında yazdırıldığı 8 tek, "PATE" firmasında 18 tek, 2 xor, "Sport-Rekord" firmasında 22 tek yazdırıldığı səs qorunub saxlanılır və muzey ekspozisiyasında nümayiş etdirilir.

Bu kitabın araya-ərşəyə gəlməsinin bir əhəmiyyəti də burada Cabbar Qaryağdıoğluun 1906-1914-cü illərə aid olan vallarının da Azərbaycan arxivlərində toplanıb cədvəller şəkilində verilməsidir. Bu cədvəllərdə hər bir səs yazısının sıra nömrəsi, aid olduğu arxivin adı, istehsal nömrəsi, buraxılma tarixi, firması qeyd olunub. Qeyd etdiyimiz bu cədvəller kitabın 148-152-ci sohifelerində verilib. Əlbette, bu cədvəlləri tərtib etmək, səs yazılarını ardıcılıqlı vermək, işləmək böyük əziyyət və əmək tələb etmişdir. Amma tədqiqatçılar bu işi xüsusi zövq və həvəsle yerinə yetirmişlər. İnanıram ki, bu dəyərli araşdırma musiqi dünyamızla, milli-mənəvi dəyərlərimizlə bağlı tədqiqatlarda mənbə, qaynaq kimi istifadə olunacaqdır.

Kitab yazılkən müəlliflər Məşədi Qafar 3 nevəsini Akif Qaryağdı, Vahid və Südabə Quliyevalar görüşüb onlardan ailələri haqqında dəyərli məlumatlar toplamışlar. Repressiya olunmuş Qəhrəman Qafar oğlu Qaryağdı haqqında onuna birgə həbsxanada olmuş Əlihüseyn Dağılının "Batan səs, qulağında qalan səs" adlı xatirəsini həyəcansız oxumaq mümkün deyil.

Men bu dəyərli tədqiqata görə həm Gülhüseyn müəllimə, həm də Turan bəyə töşəkkür edir, bu qiyaməti araşdırmanın işi üzünə çıxmışında iştirak edən Beynəlxalq Muğam Mərkəsinin rəhbərliyinə minnətdarlığımı bildirirəm.